

ƏDALƏT TAHİRZADƏ¹

NIYƏ “AZƏRBAYCAN CÜMHURİYYƏTİ”?

Açar sözlər: “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Respublikası”, “Azərbaycan Cümhuriyyəti”, “Азербайджанская Демократическая Республика”, “Азербайджанская Республика”, “République d’Azerbaïdjan”

GİRİŞ

Son yüz ildə “Azərbaycan” adını daşıyan üç dövlət mövcud olub. Onlardan birincisi dün-yə tarixinə ilk müstəqil dövlətimiz kimi düşmüş Azərbaycan Cümhuriyyəti (28 may 1918-28 aprel 1920), ikincisi 1930-cu illərədək “Azərbaycan İctimai (Sosialist) Şura Cümhuriyyəti” adlanmış Azərbaycan SSR (28 aprel 1920-18 oktyabr 1991²), üçüncüsi isə indiki Azərbaycan Respublikasıdır (18 oktyabr 1991-∞). Doğrudur, Azərbaycan SSR-in də formal şəkildə bayrağı, gerbi və konstitusiyası vardı, ancaq o, özündən önceki “Müsavat hökuməti”nin siyasi-mənəvi varisi deyildi, çünki özü Sovetlər Birliyinin tərkibindəki 15 ünsürdən biri idi, müstəqil daxili və xarici siyaset aparmaqdan məhrumdu və sələfini özünə sınıfı düşmən sayırdı. İndiki dövlətimizin isə özünü asılı Azərbaycan SSR-in deyil, azad Azərbaycan Cümhuriyyətinin varisi elan etməsi, onun bayraq və gerbinə, şiarlarına sahib çıxmazı tam məntiqlidir. Bugünkü nəslimizin borcu mirasına yiyləndəiyimiz Cümhuriyyətə məxsus bütün maddi-mənəvi dəyərləri də göz bəbəyi kimi qoruyaraq gələcək nəsillərə ötürməkdir. Bu mənəvi dəyərlər içərisində, bizcə, ən önəmlilərinəndən biri ilk dövlətimizin gerçək adıdır. İkinci müstəqilliyimizin artıq 27-ci ilini yaşasaq da ilk dövlətimizin adı rəsmi sənədlərdə, elmi qaynaqlarda, mətbuatda və xalq arasında, çox təssəffüf ki, hələ də müxtəlif cür (“Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Cümhuriyyəti”, “Azərbaycan

Demokratik Respublikası”, “Azərbaycan Cümhuriyyəti”...) işlədilməkdədir, bu isə Cümhuriyyətin varisi olan bizlərə əsla başuculuğu götürmir.

Biz “Azərbaycan Cümhuriyyəti”nin ilk dövlətimizin gerçek adı olması ilə bağlı 2004-cü ildən bəri müxtəlif nəşrlərdə [33; 34] və sosial səbəkələrdə (özelliklə feysbukda) ardıcıl çıxışlar etsək, xeyli düşüncədaşlar qazansaq da, nə yazıq ki, toplumumuz hələ də çəsqinliq içindədir.

Bu məqalədə ilk dövlətimizin adlandırılmasındaki müxtəlifiyyin səbəbləri və “AZƏRBAYCAN CÜMHURİYYƏTİ”nin nə üçün danılmıbməz olması üzərində dayanacaqlığı. “Azərbaycan Cümhuriyyəti”ni yeganə doğru ad kimi müdafiə etməyimiz elmi ədəbiyyatda indiyədək hökm sürməkdə olan yanlışlığa son qoymaq istəyimizdən irəli gəlir. Ancaq məsələnin müəyyən dairələrdə etiraz doğura biləcəyini nəzərə alaraq öz mövqeyimizi subyektiv düşüncələrə əsla yer vermədən yalnız və yalnız inkar edilməz faktlara, ən son bilgi və bəlgələrə söyklənməklə açıqlayıraq.

EYNİ DÖVLƏTİN MÜXTƏLİF ADLARI

1988-ci ilin şanlı 17 Noyabrında Milli Dirçəliş Günüümüzü doğuran və üçrəngli bayrağımızı yenidən millətimizə bəxs edən Azərbaycan Xalq hərəkatı tezliklə Qarabağ uğrunda mübarizədən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda siyasi savaşa çevrildi və 1990-ci ilin qanlı 20 Yanvarından sonra bu savaş qarşısında alınmaz oldu. Sovet kommunist rejiminin 70 il boyunca xalqımızdan var gücü ilə gizlətdiyi dövlətçilik tariximiz üzə çıxarılmığa və topluma öyrədilməyə başlandı. İndi nə qədər qəribə səslənə də bu sətirlərin yazarı yalnız 1988-ci ildə (37 yaşında ikən!) Əlyazmalar İnstitutunun Elmi Şurasında rəhmətlik akademik Ziya

¹ Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru.

² Azərbaycan SSR-in adının 5 fevral 1991-ci ildə dəyişdirək “Azərbaycan Respublikası” ediləsinə, üçrəngli bayrağımızın qəbul olunmasına baxmayaraq, bu dövlət məhiyyətini dəyişmədi və 18 oktyabrdək SSRİ-nin tərkib hissəsi olaraq qaldı.

Bünyadovdan ilk dəfə eşitdi ki, bizim "Müsavat hökuməti" adlı 23 aylıq dövlətimiz, sən demə, mütərəqqi imis! Axi indiyədək bize dərsliklərdə yalnız belə öyrətmisdilər:

*"Üzündə firtına, sinəsində qan
Deyir son sözünü yoldaş Şəumyan";*

*"İndi sizə kimdən deyim mən?
O vətən xaini Rəsulzadədən".*

Bəli, 1988-ci ildən başlayaraq xalq sanki 70 illik yuxudan oyandı və öz gerçək tarixini öyrənməyə onda sonsuz istək yarandı. "Vətən" Cəmiyyətinin "Odlar Yurdu", ilk redaktoru olmağımızla fəxrlə etdiyimiz, Elmlər Akademiyasının orqanı "Elm", Nəcəf Nəcəfovun "Məlodyoj Azerbaydjana" qəzetləri, "Gənclik" və "Ulduz" jurnalları özəlliklə 20 Yanvardan sonra 1918-1920-ci illər tariximizlə bağlı məqələlər çap etməyə başladı. (Mülliiflər içərisində Mövstüm Əliyevin adını xüsusi çəkmək gərəkdir). Azadlıq Meydanında yüz minlərlə soydaşımızın qatıldığı nəhəng mitinqlərde çoxlu özbəsim ("səmizdat") materiallar geniş yayılırdı. Məhəmmədənin Rəsulzadənin, Mirzəbala Məhəmmədzadənin və başqalarının kustar üssulla basılaraq Meydanda yayılan əsərləri indi də çoxumuzun kitabxanalarını bəzəyir. Hərəkatın önündə gedən Elmlər Akademiyası həm Qarabağın, həm də "Müsavat hökuməti"nin tarixini eks etdirən dəyərli bəlgələri üzə çıxaraq nəşr etdi [örnek üçün: 21; 35] və bu işdə akademik Ziya Bünyadovun özəl xidməti vardır. Azərbaycan Xalq hərəkatı həm də demokratiya uğrunda mübarizə olduğuna görə "Müsavat hökuməti" nəşrlərdə daha çox "Azərbaycan Demokratik Respublikası" adlandırılmağa başladı [örnek olaraq: 17; 30].

İndisə ən çox rast gelinən ad variantlarına ayri-ayrılıqla münasibətimizi bildirəcəyik.

I) "Azərbaycan Xalq Cümhuriyyəti" (AXC)

1991-ci ildə Azərbaycan özünün müstəqiliyini yenidən qazandıqdan sonra kommunistlərin indiyədək qəti yasaqladığı arxivlərin qapıları araşdırıcıların üzünə açılsa da ölkədə ilk illərdə hökm sürən hərc-mərclik elmi tədqiqat-

ları, o sıradan arxivlərin öyrənilməsini arxa plana atdı. Nəticədə hətta 1998-ci ildək ilk Cümhuriyyətimizin adını hərə öz zövqünə uyğun şəkildə yazır və deyirdi. 30 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" sərəncam verdi. Sənəddə deyilirdi: "1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır".

Bu sərəncamın bir çox önemli nəticələri oldu. Burada onlardan yalnız ikisini qeyd edəcəyik. Birincisi, sərəncamdan irəli gələrkən elə həmin il Cümhuriyyət Parlamenti, hökuməti, ordusu, xarici siyasəti və b. ilə bağlı arxiv sənədlərindən ibarət çoxlu sanballı kitab iki dildə nəşr edilərək ortaya qoyuldu [18; 20; 22; 38; 39; 40; 41]. Araşdırımlar tezliklə genişlənərək akademik səciyyə almağa başladı [örnek üçün: 19; 23]. Bütün bu nəşrlər Cümhuriyyət tarixini öyrədənlər və öyrənənlər üçün ən dəyərli hədiyyə oldu. İkinsisi də, sərəncam Cümhuriyyətin adlandırılmasındaki hərc-mərcliyin qarşısını xeyli dərəcədə aldı, bundan sonra ən azından rəsmi sənədlərdə yalnız "Azərbaycan Xalq Cümhuriyyəti" işlədilməyə başlandı.

Doğrudur, arxivlərin hələ yetərinə öyrənilmədiyi, bütün bəlgələrin hələ ortada olmadığı 1998-ci il üçün "Azərbaycan Xalq Cümhuriyyəti" uğurlu seçim idi, ancaq daha sonrakı araşdırımlar fərqli nəticə çıxarmağa səbəb oldu.

Mətləbə birbaşa keçərək bildiririk ki, "Azərbaycan Xalq Cümhuriyyəti" termini Azərbaycan Milli Şurasının 28 may 1918-ci il tarixli ƏQDNAMƏsindən, daha doğrusu, Əqdnamənin düzgün yozulmamasından qaynaqlanır. Düzgün təsəvvür yaratmaq üçün Milli Şura üzvlərinin imzaladığı Əqdnamənin əslindən götürdüyümüz mətni aşağıda öz transliterasiyamızda tam şəkildə veririk:

"Böyük Rusiya inqilabının¹ cərşəyanında dövlət vücutunun ayri-ayrı hissələrə ayrılmış

¹ 1917-ci il Fevral burjuva inqilabi nəzərdə tutulur.

ilə Zaqafqazyanın rus orduları tərəfindən tərkini mövcib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayı-məxsusələrinə tərk olunan Zaqafqasya millətləri, müqəddərətlərin idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqasya Qoşma Xəlq Cümhuriyyətini təsis etdilər. Vəqayeyi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasya Qoşma Xəlq Cümhuriyyəti cüz'ündən çıxıb da müstəqil Gürcü Xəlq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiyə ilə Osmanlı İmperatorluğu arasındada zühr edən müharibənin təsviri yüzündən hasil olan vəziyyəti-hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşı Cənub-Şərqi Zaqafqasyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkilətən çıkmak üçün xüsusi bir dövlət təşkilatı qurmaq lizuminu təlqin ediyor.

Buna binaon arayi-ümumiyyə ilə intixab olunan¹ Azərbaycan Şurayı-Milliyeyi-İslamiyyəsi bütün cəməatə elan ediyor ki:

1 - Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqasyadan ibarət olan Azərbaycan dəxi kamıləhüquq² müstəqil bir dövlətdir.

2 - Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi³ xəlq Cümhuriyyəti olaraq təqərrür ediyor.⁴

3 - Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və blixassə həmcivar olduğu millət və dövlətlərlə münasabati-həsənə⁵ təsisinə əzm edər.

4 - Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda⁶ yaşayan bütün vətəndaşlarına hüquq-siyasiyyə və vətəniyyə təmin elər.

5 - Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümə millətlərə sərbəstanə inkişafçıları üçün geniş meydan burakır.

6 - Məclisi-Müəssisən⁷ toplanıncaya qədər bütün Azərbaycan idarəsinin başında arayi-

ümumiyyə ilə intixab olunmuş Şurayı-Milli və Şurayı-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur.

28 may 1918-ci yılında.
Tiflis şəhərində.

Azərbaycan Milli Şurası rəis müavini:
(doktor Həsən bəy Ağayevin qolu)

Katib: (Mustafa Mahmudovun qolu)
İmzalar: Fətəli xan Xoyski, Rəhim ağa Vəkilov, Nəsib bəy Yusifbəyli, Cəmo bəy Hacınski, Xəlil bəy Xasməhəmmədov, Nəriman Nərimanbəyov, Şəfi bəy Rüstəmbəyov, Cavad bəy Məlikyeqanlı...⁸" [8, v. 1].

"Azərbaycan Xalq Cümhuriyyəti"nin tərəfdarları yalnız Əqdnamənin təqdim etdiyimiz bu mətninə istinad edirlər. Bu iddia ilə bağlı aşağıdakıları deyə bilirok.

1) Açıq-aydın görünür ki, bu mətnənde "xəlq Cümhuriyyəti" ifadəsi dövlətin rəsmi adının tərkib hissəsi kimi yox, sadəcə, "şəkli-idarəsi" (idarə şəkli, forması) olaraq işlədilib.

2) 28 may 1918-ci ildə Tiflisdə dövlət hələ yaradılmamışdı ki, onun qəti bir adı da olaydı. Həmin gün yalnız müstəqil Azərbaycan dövlətinin yaradılması bəyan edilib və onun siyasi idarə forması göstərilib. 28 may-16 iyun tarixləri arasında (Gəncəyə köçəndək) hökumət üzvlərinin adlarından başqa, dövlətin mövcudluğunu təsdiqləyəcək bir əşyayı-dəlil varmı? Gəncədə ilk günler bu dövlət sadəcə "Azərbaycan", yaxud "Azərbaycan Hökuməti" adlanıb. Məssələn, 21 iyun 1918-ci ildə hökumətin "Dövləti bayraq təyini haqqında" qərarında deyilir: "Azərbaycan bayraqı olmaq surətiylə qırmızı parçadan yapılmış, üzərində ağ aypara və ağ səkkizgüləli yıldız olan bayraq qəbul edilsin" [16, 11]. Burada dövlətin adı yalnız "Azərbaycan" kimi verilib.

3) Dövlətin adını "Azərbaycan Xalq Cümhuriyyəti" göttürmək üçün bu mətni yetərinə

¹ Ümumi razılıqla seçilən.

² Tamhüquq.

³ İdarə şəkli (forması).

⁴ Qərarlaşır.

⁵ Yaxşı münasibətlər.

⁶ Burada: tabeliyində.

⁷ Müəssisələr Məclisi.

⁸ Sonrakı imzalar qırmızı mürakkəblə çəkildiyinə görə solub ya aydın oxunur. Buna baxmayaraq buradı ki, bu sənədə Milli Şura üzvlərindən yalnız Məhəmmədənin Rəsulzadə (xaricidə idil) və Azərbaycanın müstəqilliyinə səs verməmiş Sultanməcid Qənizadə ilə Cəfər Axundov imza atmayıblar.

mötəbər qaynaq sayılırsa biz də eyni dərəcədə iddia edə bilərik ki (Allah eleməmiş!), orada ayrıca işlədilmiş “Azərbaycan”, yaxud “Azərbaycan dövləti” ifadələri də Cümhuriyyətin rəsmi adı sayılsın.

4) Əqdnamedən sonra 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək Azərbaycanda heç bir rəsmi sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsi dövlətin adı olaraq işlədilməyib.

Məhəmmədəmin Rəsulzadə “Ərimizin Səyavuşu” əsərinin “Azərbaycan Cümhuriyyəti” bölümündə yazır: “Burada (Azərbaycanda – Ö.T.) Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan xalq cümhuriyyətində vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olmaqla bərabər, sosial ədalətsizliyin zərərlə nəticələri də aydın tərzdə dəyişdirilirdi” [32, 41]. Sanki Əqdnamedəni oxuyursan! Buradakı “Azərbaycan xalq cümhuriyyəti” də dövlətin rəsmi adı kimi yozulacaqmı?! Lütfən sitatın götürüldüyü bölümün adına diqqət yetirilsin.

2) “Azərbaycan Demokratik Respublikası” (ADR)

Bu termin dilimizdə “Azərbaycan Xalq Cümhuriyyəti”nin sinonimi, ekvivalenti kimi işlədir. Məsələn, azərbaycanca Vikipediya baş məqalənin adı açıqca belə yazılıb: “Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası”.

Bu cür adlandırma əsasən 1990-ci ildə iki kitabın [17; 30] nəşrindən sonra daha da yayındır. Cümhuriyyət tarixinin ilk ciddi araşdırıcıları Mövsüm Əliyev və Nəsib Nəsibzadə kimi müəlliflərin nüfuzu bu işdə təkanverici rol oynadı. Nəsib bəy hətta 2011-ci ildə nəşr etdirdiyi kitabını da “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti” adlandırdı [29].

ƏQDNAMƏnin yuxarıda verdiyimiz metnindəki “xalq” sözü “demokratik” anlamindadir və dövlətin idarə formasının demokratiliyini bildirir. Bunu sənədin rusçaya tərcüməsindən də görürük:

“II. Формой политического устройства независимого Азербайджана устанавливается Демократическая Республика.

III. Азербайджанская Демократическая Республика стремится установить

добрососедские отношения со всеми членами международного общения, а в особенностях с сопредельными народами и государствами...” [47, 15.11.1919, № 1, s. 5].

Bələliklə, şübhə yeri qalmır ki, “Azərbaycan Demokratik Respublikası” ifadəsi məhz rusça mətnindəki “Азербайджанская Демократическая Республика”nın hərfi tərcüməsindən başqa bir şey deyil. Bir daha təkrar edir ki, “Azərbaycan Xalq Cümhuriyyəti” kimi “Azərbaycan Demokratik Respublikası” da dövlətin adını yox, onun siyasi idarə formasını bildirir. Bu üzdən rus dilində də “Azərbaydzhanskaya Demokraticheskaya Respublika” işlədilməsi məqbul sayılır. Təəssüf ki, ruscada da bu ad altında kitablar nəşr edilir [bax: 42].

“Azərbaycan Demokratik Respublikası” / “Azərbaydzhanskaya Demokraticheskaya Respublika” siyasi idarə formasını bildirməsəydi Cümhuriyyət dönməndəki hansı rəsmi sənəddə dövlətin adı kimi BİRCƏ DƏFƏ DƏ OLSA işlənərdi!

3) “Azərbaycan Demokratik Cümhuriyyəti” (ADC)

Əqdnəmin rusca mətnindəki “Azərbaydzhanskaya Demokraticheskaya Respublika” dilimizə ara-sıra “Azərbaycan Demokratik Cümhuriyyəti” kimi də tərcümə edilir. Buna daha çox mətbuat səhifələrində, sosial şəbəkələrdə və adı danışqda rast gəlirik.

4) “Azərbaycan Respublikası”

Buna daha çox Cümhuriyyət dönməndə rusça yazılmış sənədlərin tərcüməsində rast gəlirik. 1918-1920-ci illərə aid bəlgələrdə işlədilmiş “Azərbaydzhanskaya Respublika” dilimizə ucdantutma “Azərbaycan Respublikası” kimi çevirilir. Məsələn, Rəhim bəy Vəkilovun Cümhuriyyət tarixinə dair rusça əsəri dilimizə tərcümədə “Azərbaycan Respublikasının yaranma tarixi” adı altında nəşr edilib [36], halbuki burada “Azərbaycan Cümhuriyyətinin yaranma tarixi” olmalı idi.

5) “Qafqaz Azərbaycanı”

Qardaş Türkiyədə yaşayıb çalışan tarixçi Vüqar İmanov qeyd edir ki, Azərbaycanın xa-

ricində çıxarılan rəsmi yaynlarda İranın təzyiqi səbəbindən “Qafqaz Azərbaycanı” ifadəsinə üstünlük verilib [25, 56].

İLK DÖVLƏTİMİZİN RƏSMİ ADI “AZƏRBAYCAN CÜMHURİYYƏTİ”DİR!

Qəti şəkildə bəyan edirik: ilk dövlətimizin rəsmi adı 1918-1920-ci illərdə ana dilimizdə yalnız “Azərbaycan Cümhuriyyəti”, rusca “Азербайджанская Республика” və fransızca “République d’Azerbaïdjan” kimi işlədilib (yalnız Cümhuriyyətin ilk çağlarında “Azərbaycan”, “Azərbaycan hökuməti”, “Azərbaycan Hökuməti-Cümhuriyyəsi” istisnadır). Bunlardan başqa hər hansı bir ad işlədilmiş o dönenin bircə rəsmi dövlət sənədi bizi təqdim edilərsə bütün diplomlarımızı yandırmağa hazırlıq!!!

Bizi bələ cəsarətli edən əsla danıla bilməyəcək tarixi tutarqlardır. Onlar bunlardır: 1) dövlət möhürləri, 2) dövlət stamp və blankları, 3) Cümhuriyyətin pulları, 4) Cümhuriyyətin poçt markaları, 5) dövlətin xarici pasportu, 6) rəsmi sənədlər, 7) rəsmi nəşrlər, 8) əsərlər və b. Aşağıda siyahısını verdiyimiz materiallara qarşı kimdə azacıq şübhə yaranarsa həmin sənədlərin orijinaldan çəkilmiş fotolarını göstərməyə və saxlandığı yeri bildirməyə hazırlıq.

1) Dövlət möhürləri

Cümhuriyyətin mövcud olduğu 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək bütün dövlət möhürlərində yalnız “Azərbaycan Cümhuriyyəti” (bəzən də “Azərbaycan Hökuməti-Cümhuriyyəsi”, yəni “Azərbaycan Cümhuriyyəti Hökuməti”) işlədilib. Bir sıra möhürlərdə dövlət qurumunun adı rus və fransız dillərində də verilib. Rusça yalnız “Азербайджанская Республика”, fransızca isə “République d’Azerbaïdjan” yazılıb. Əyanlılık üçün ən önəmli dövlət orqanlarının möhürlərinin mətnini gözden keçirək:

“Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı”³,

“Azərbaycan Hökuməti-Cümhuriyyəsi”²,

¹ Azərbaycan Cümhuriyyəti Parlamenti.

² Azərbaycan Cümhuriyyəti Hökuməti

“Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarəti”³,

“Azərbaycan Cümhuriyyəti Daxiliyyə Nəzarəti”⁴,

“Azərbaycan Cümhuriyyəti Ədliyyə Nəzarəti”⁵,

“Azərbaycan Cümhuriyyəti Maarif Nəzarəti”⁶,

“Azərbaycan Cümhuriyyəti Təriq və Məabir Nəzarəti”⁷,

“Azərbaycan Cümhuriyyəti Ümumi-Xeyriyyə Nəzarəti”⁷,

“Azərbaycan Cümhuriyyəti könüllü birinci alayı birinci tabur komandanlığı”⁸,

“Azərbaycan Cümhuriyyəti hökumət xəstəxanası”⁹,

“Azərbaycan Cümhuriyyəti. Gürcüstan Cümhuriyyətində siyasi vəkil”¹⁰,

“Azərbaycan Cümhuriyyəti Zaqatala vilayəti xalq məhkəməyi-şəriyyəsi” və b.

2) Dövlət stamp və blankları

a) Stamplar:

“Azərbaycan Cümhuriyyəsi Xariciyyə Nəzarəti”¹¹,

“Azərbaycan Cümhuriyyətinin Ədliyyə Nəzarəti”¹²,

“Правительство Азербайджанской Республики”¹³,

“Министерство Внутренних Дел Азербайджанской Республики”¹⁴,

“Azərbaycan Hökuməti-Cümhuriyyəsi daxiliyyə naziri” / “Министр внутренних дел Азербайджанской Республики”¹⁵,

“Военный Генерал Губернатор Бак. укреп. района Азерб. Респ.” və b.

b) Blanklar:

“Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan rəisi”⁸

³ Xarici İslər Nazirliyi.

⁴ Daxili İslər Nazirliyi.

⁵ Ədliyyə Nazirliyi.

⁶ Yollar Nazirliyi.

⁷ Sosial Müdafiə Nazirliyi.

⁸ Parlamentin sədri.

“Azərbaycan Cümhuriyyəti Heyəti-Vükəla sədri”,¹

“Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan İdarəsi”,

“Azərbaycan Cümhuriyyəti Məsai Nəzarəti”,²

“Azərbaycan Cümhuriyyəti Səhhəti-Ümumə Nəzarəti”,³

“Azərbaycan Cümhuriyyəti Posta və Telegraf Nəzarəti”,

“Azərbaycan Cümhuriyyəti Məşixəti-İslamıyyə İdarəsi”,

“Azərbaycan Cümhuriyyəti Ticarət, Nafis və Ərzaq Nəzarəti İdarəsi”,

“Azərbaycan Cümhuriyyəti Daxiliyyə Nəzarəti idarə müdürü”,

“Azərbaycan Cümhuriyyəti Maarif Nəzarəti Nuxa və Ərəş qəzası məktəbləri müfəttişi”,

“Azərbaycan Cümhuriyyəti Maarif Nəzarəti Salyan zükür edadisi”,

“Azərbaycan Cümhuriyyəti Lənkəran valisi”,

“Azərbaycan Cümhuriyyəti dövlət müfəttişi”,

“Azərbaycan Cümhuriyyəti hökumət mətbəəsi idarəsi”,

“Azərbaycan Hökuməti-Cümhuriyyəsi Xəriciyyə Nəzarəti”,

“Azərbaycan Hökuməti-Cümhuriyyəsi daxiliyyə naziri” və b.

3) Cümhuriyyətin pulları

Dövlətin rəsmi adının göstərildiyi ən inanlı tutarqlar içində pul və poçt markaları da önəmlü yer tutur. İlk Cümhuriyyətimiz çağında buraxılmış bütün əskinas və poçt markaları üzərində ana dilimizdə (ərəb qrafikasında) “Azərbaycan Cümhuriyyəti” (lap ilk pullarda bəzən: “Azərbaycan Hökuməti-Cümhuriyyəsi”, yəni “Azərbaycan Cümhuriyyəti Hökuməti”), rusca “Azerbaydzhanskaya Respublika”, fransızca “République d’Azerbaïdjan” oxuyuruq!

Öncə pullarımızı gözdən keçirək.

¹ Nazirlər Şurası sədri (Baş nazir).

² Əmək Nazirliyi.

³ Səhiyyə Nazirliyi.

100 manatın üstündə (Xoyski və Protasovun imzası ilə): “Azərbaycan Cümhuriyyəti” / “Azerbaydzhanskaya Respublika”; 100 manatın üstündə (Yusifbəyli və Həsənovun imzası ilə): “Azərbaycan Cümhuriyyəti”;

250 manatın üstündə (Yusifbəyli və Həsənovun imzası ilə): “Azərbaycan Cümhuriyyəti” / “Azerbaydzhanskaya Respublika”; 500 manatın üstündə (Yusifbəyli və Qaplanovun imzası ilə): “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan” və b.

4) Cümhuriyyətin poçt markaları

10 qəpiklik markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

30 qəpiklik markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

40 qəpiklik markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

60 qəpiklik markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

1 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

2 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

5 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

10 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

25 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

50 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan”,

500 manatlıq markada: “Azərbaycan Cümhuriyyəti” / “République d’Azerbaïdjan” və b.

5) Dövlətin xarici pasportları

Cümhuriyyətin xarici pasportlarının üstündə dövlətin adı “Azərbaycan Cümhuriyyəti” yazılıb. Örnək üçün Əli Məşədi Xaspulat oğlu Kərimovun 11.12.1919-cu il tarixli xarici pasportunu götürək. Burada oxuyuruq: “Azərbaycan Cümhuriyyəti. Xarici təzkərə” / “Azerbaydzhanskaya Respublika. Zagraničnyj pasport” [12].

6) Rəsmi sənədlər

Cümhuriyyət dönməmindəki bütün dövlət sənədlərində, rəsmi yazılmalarda dövlət adı olaraq yalnız “Azərbaycan Cümhuriyyəti” (rusca: “Азербайджанская Республика”, fransızca: “République d’Azerbaïdjan”) yazılır. Özəl arxivimizdəki yüzlərcə sənəddən aşağıda yalnız bir neçə örnək göstəririk (sənədlerin imlasını saxlamışıq).

Azərbaycan Cümhuriyyətindən əhalinin nəzərinə (Xoyski və Aşurovun imzası ilə) [14, 3.10.1918, № 5, s. 1].

Neft mədənlərinin sahiblərinə verilmək qanunu. Azərbaycan Cümhuriyyəti Vükəla Şurasının¹ qərardadı [14, 8.10.1918, № 9, s. 2].

Azərbaycan Cümhuriyyəti dairəsindən məmələkətlərə həmşəlik köçüb gedən şəxslərin kəndiləriylə götürdükləri şeylər haqqında müvəqqəti qanun [14, 15.10.1918, № 15, s. 1-2].

Azərbaycan Cümhuriyyətinin Ümumi-Xeyriyyə Nəzarətindən [14, 21.10.1918, № 46, s. 1].

Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusan rəisi həzrətlərinə (Maarif naziri N.B. Yusibbəylinin məktubu, 20.1.1919) [9, v. 3].

Azərbaycan Cümhuriyyəti Parlamenti Rəyasəti-cəliləsinə. (Bakı kəndləri əhalisi adından ərizə, 20.7.1919) [10, v. 27].

Zakon o повышении ставок складочного сбора за хранение товаров таможенных учреждений Азербайджанской Республики [37, 134].

Zakon ob отпуске для оказания помощи беженцам Зангезур. уезда Азербайджанской Республики 18.750.000 руб. [37, 134].

Положение о выборах в Учредительное Собрание Азербайджанской Республики, принятное Парламентом Азербайджанской Республики. 21 июля 1919 года [11, v. 1-10].

Проект положения о земских учреждениях в Азербайджанской Республике [46].

Меморандум, предъявленный находящимся в Константинополе почетным представителям держав Антанты, членом Правительства Азербайджанской Республики, чрезвычайным Министром-Посланником

при правительствах Балтистательной Порты, Армении и Грузии Али-Марданом Топчибашевым [45].

Г. Председателю Мирной Делегации Азербайджанской Республики в г. Константинополе М.Э.Расул-заде (письмо Председателя Правительства Азербайджанской Республики Ф.-Х.Хойского от 11 июля 1918 г.) [13, v. 4-5a].

Выписки из журнала постановлений Правительства Азербайджанской Республики с 18 января по 23 июня 1919 г. [5, v. 18-363].

Выписка из журнала Постановлений Комитета Государственной Обороны Азербайджанской Республики от 26 января 1920 г. [6, v. 8].

Приказы министра признания Азербайджанской Республики от 17 декабря 1918 г. [1, v. 3].

Приказы министра народного просвещения Азербайджанской Республики за декабрь 1918-октябрь 1919 г. [2, v. 6-194].

Приказы по Министерству Торговли и Промышленности Азербайджанской Республики за февраль-декабрь 1919 г. [2, v. 43-165].

Приказ № 301 по Министерству Земледелия и Государственных Имуществ Азербайджанской Республики. 30 сентября 1919 г. [3, v. 401].

Его Высокопревосходительству Председателю Совета Министров Азербайджанской Республики. (Письмо Врем. Генерал-Губернатора Х.-б. Султанова от 26 февраля 1919 г. за № 191) [3, v. 116].

Господину Председателю Совета Министров Азербайджанской Республики. (Письмо А.-М.Топчибашева от 17 марта 1919 г. за № 191) [7, v. 10].

Его Высокопревосходительству Господину Министру Земледелия и Государственных Имуществ Азербайджанской Республики. (Письмо Абдулла-бека Абашидзе от 31 мая 1919 г.) [4, v. 21].

Célébration de l'indépendance de la République d'Azerbaïdjan (“L'Azerbaïdjan”, 1919, №9, s. 4).

7) Rəsmi nəşrlər

Dövlətin rəsmi nəşrlərindəki bütün sənədlərdə, təbii ki, yalnız "Azərbaycan Cümhuriyyəti" (rusca: "Азербайджанская Республика") qeyd olunub. Onlar, əsasən, aşağıdakılardır:

"Azərbaycan" qəzeti [14].

Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi [16]. (1918-1920);

Бюллетень Правительства Азербайджанской Республики [44].

Адрес-Календарь Азербайджанской Республики на 1920-й г. [37].

"Ünvan-Təqvim"da iki bölümün adı belədir: «Пространство Азербайджанской Республики» ("Azərbaycan Cümhuriyyətinin əraziyi") [37, 124-125]; «Население Азербайджанской Республики» ("Azərbaycan Cümhuriyyətinin əhalisi") [37, 125-126].

8) Əsərlər

Birinci milli dövlətimizin ilkin tarixini yaradanlar da elə bu dövləti quranların özləri oldu, onlarsa həm dövlətdə, həm də özlərinin əsərlərində "Azərbaycan Cümhuriyyəti" adını əbədilaşdırıblər.

Milli dövlətçiliyimizin banilərindən, Cümhuriyyətin beşiyi başında duran Məhəmmədəmin Rəsulzadənin (1884-1955) "Azərbaycan Cümhuriyyəti. (Keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)" adlı kitabı Cümhuriyyət tarixini işıqlandıran ən önemli əsərdir. İlk milli dövlət quruluşumuza yalnız "Azərbaycan Cümhuriyyəti" adlanırdı. M.Rəsulzadə Türkiyədə (1923, 1990) və Azərbaycanda (1990) bir neçə yol nəşr edilmiş həmin "Azərbaycan Cümhuriyyəti" kitabında, məsələn, yazar: "...Azərbaycan Cümhuriyyəti Düvəli-müttəfiqənin" və bütün dünyanın nəzəridiqqətini cəlb ilə beynəlmiləl bir həyatı giriyyordu. 12 kanuni-sani² 1920 tarixində in'iqad edən³ Düvəli-müttəfiqə Şurayı-alisi Azərbaycan Cümhuriyyətini bilfeil⁴ tanidi" [31, Bakı nəşri, s. 57].

¹ Müttəfiq dövlətlərin (Antantanın).

² Yanvar.

³ Yiğilan, gerçəkləşən.

⁴ Feilən, de-faktō.

Xatırladırıq ki, bu xəbər Azərbaycanda bayram edilmiş, 14 yanvar Azərbaycanda qeyri-iş günü elan olunmuşdu. Baş nazir Nəsib bəy Yusifbəyli (1881-1920) "Azərbaycan vətəndaşlarina" müraciətində bu münasibətlə demişdi:

"Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən millət kəndi iradəsiylə hür və demokratik yeni Azərbaycan Cümhuriyyətinin təsis və davamına təntənəli surətdə müvəffəq oldu" [24, 326-327].

Cümhuriyyətin qurucularından biri olan Əlimərdan bət Topçubaşov 1918-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycanın təşəkkülü" kitabının [35] 6-cı bölməsi belə adlanır: "Azərbaycan Cümhuriyyəti - ərazi, əhalisi və hüdudu" [35, Xəbərlər, s. 120-121; İmanov, s. 32-35].

Cümhuriyyətin fəal qurucularından olan Rəhim bəy Vəkilovun (1897-1934) "Azərbaycan Cümhuriyyətinin yaranma tarixi" adlı ocerki ilk milli dövlətimizin ilk tarixidir.

1919-cu ildə Cümhuriyyətin 1-ci ad günü ərəfəsində Bakıda "28 Mayis 1919-cu il. Azərbaycan Cümhuriyyəti istiqlalının birinci səneyidövriyyəsi günü" kitabçası [26] nəşr edilib.

Azərbaycan siyasi mühacirətinin görkəmlə nümayəndəsi Hilal Münçi (1899-1990) Almaniyada Azərbaycan haqqında almanca yazış buraxdırıldıqı kitabını "Azərbaycan Cümhuriyyəti" adlandırdı [27] və həmin kitab ana dilimizə əhəmin adla tərcümə edilərək Bakıda nəşr olunub [28].

* * *

Sevindirici haldır ki, "Azərbaycan Cümhuriyyəti"nin doğruluğuna inanan alimlərimiz də var. Məhz onların sayı ilə bu ad altında bir sıra elmi nəşrlər işiq üzü görüb. Örnək olaraq Azərb. EA-nın məhsulü olan "Azərbaycan Cümhuriyyəti" [15] və "Azərbaycan Cümhuriyyəti" [43] adlı dəyərli kitabları göstərə bilerik.

NƏTİCƏ

Beləliklə, yazınlara yekun vururuq: 1918-1920-ci illərdə yaşamış ilk milli dövlətimizin rəsmi adı yalnız "Azərbaycan Cümhuriyyəti"dir! Bu ad rusca "Азербайджанская Республика", fransızca "République d'Azerbaïdjan"

kimi qeyd olunub. 1918-1920-ci illərdəki dövlət möhür, stamp və blankları, pulları, poçt markaları, xarici pasportlar, rəsmi dövlət sənədləri bu fikri danılmaz şəkildə sübut edir.

Bizim əlimizdən gələn budur ki, gerçəyi gücümüz yetdiyinən araşdırıb ortaya qoşaq. Bu gerçəkdən ister vəzifə sahiblərimizin, ister araşdırıcıların, isterse də siravi soydaşlarımızın necə yararlanacağı artıq onların öz işidir.

QISALTMALAR

ARDA – Azərbaycan Respublikası Dövlət Arxiv, ARPISSA – Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv, a. – arxa(sı), f. – fond, s. – səhifə, siy. – siyahı, v. – vərəq.

Istifadə olunmuş mənbə və ədəbiyyatın siyahısı:

1. ARDA: f. 8, siy. 1, iş 1.
2. ARDA: f. 51, siy. 3, iş 12.
3. ARDA: f. 77, siy. 1, iş 54.
4. ARDA: f. 77, siy. 1, iş 289.
5. ARDA: f. 84, siy. 1, iş 23.
6. ARDA: f. 894, siy. 1, iş 28.
7. ARDA: f. 894, siy. 10, iş 66.
8. ARDA: f. 894, siy. 10, iş 192.
9. ARDA: f. 895, siy. 5, iş 2.
10. ARDA: f. 895, siy. 1, iş 228.
11. ARDA: f. 970, siy. 1, iş 212.
12. ARDA: f. 970, siy. 2, iş 175.
13. ARPISSA: f. 277, s. 2, iş 21.
14. "Azərbaycan" qəzeti (1918-1920).
15. Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı: "Elm", 1998.
16. Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcməi. (1918-1920).
17. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti (1918-1920). Bakı: "Gənclik", 1990.
18. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). 2 cilddə. Bakı: "Azərbaycan", 1998.
19. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. Baş redaktor Yaqub Mahmudov. Bakı: "Lider nəşriyyat", 2004.
20. Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu). Bakı: "Elm", 1998.
21. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. (Akademik Z.M.Bünyadovun redaksiyası ilə). Bakı: "Elm", 1990.
22. Fətəli xan Xoyski. Həyat və fealiyyəti. (Sənəd və materiallar). Bakı: "Azərbaycan", 1998.
23. Həsənli Cəmil. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti (1918-1920). Bakı: "Garisma" MMC, 2009.
24. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sisteminde. 1918-1920. Bakı, 1993.
25. İmanov Vüqar. Azərbaycan-Osmanlı ilişkileri 1918 (Azərbaycan Belgelerine Göre). İstanbul: Boğaziçi Üniversitesi Yayinevi, 2006.
26. 28 Mayis 1919-cu il. Azərbaycan Cümhuriyyəti istiqlalının birinci səneyi-dövriyyəsi günü. [Bakı, 1919, 21 səh.]
27. Münschi Hilal. Die Republik Aserbeidschan. Eine geschichtliche und politische Skizze. Berlin, 1930.
28. Münsi Hilal. Azərbaycan Cümhuriyyəti. Tarixi siyasi təsvir. Bakı: "Elm və təhsil", 2014.
29. Nəsibli Nəsib. Azərbaycan Demokratik Respublikasının xarici siyaseti. Bakı: "Qanun", 2011.
30. Nəsibzadə Nəsib. Azərbaycan Demokratik Respublikası. (Məqalələr və sənədlər). Bakı: "Elm", 1990.
31. Rəsulzadə Məhəmmədəmin. Azərbaycan Cümhuriyyəti. (Keyfiyyəti- təşəkkülü və şimdiki vəziyyəti). İstanbul: Övgəfi İslamiyyə mətbəəsi, 1923; Rəsulzadə Mehmed Emin. Azərbaycan Cumhuriyeti. (Keyfiyyət-i Teşəkkülü və Şimdiki Vəziyyəti). Hazırlyanlar: Y.Akpınar, İ.M.Yıldırım, S.Cağın. İstanbul: Azərbaycan Türkleri Kültür və Dayanışma Derneği, 1990; Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Transliterasiya edən Asif Rüstəmov. Bakı: "Elm", 1990.
32. Rəsulzadə M. Əsrimizin Səyavuşu. Bakı, 1991.

33. Tahirzadə Ədalət. "Azərbaycan Cümhuriyyəti" – ilk milli dövlətimizin rəsmi adı. / "Ulu Xudafərin" jurnalı, 2004, №1, ss.35-38. (eyni yazı: "525-ci qəzet", 26 fevral 2005, №38).

34. Tahirzadə Ədalət, Tahirli Oğuztoğrul. Azərbaycan Cümhuriyyəti tələbələri. Bakı: "TEAS Press" nəşriyyatı, 2015.

35. [Topçubaşov Ə.b.] Azərbaycanın təşəkkülü. İstanbul: Əhmədiyyə mətbəəcilik şirkəti, 1918/1334. / Azərb. EA Xəbərləri. Tarix, felsəfə, hüquq seriyası. 1990, № 3, ss. 114-134; / İmanov Vüqar. Azerbaycan-Osmanlı İlişkileri 1918 (Azerbaycan Belgelerine Göre). İstanbul: Boğaziçi Üniversitesi Yayınevi, 2006, ss. 23-51.

36. Vəkilov R.Ə. Azərbaycan Respublikasının yaranma tarixi. Bakı: "Elm", 1998.

37. Adres-Kalendär Azerbajdzhaneskoy Respubliky na 1920-iy g. Bakı: Pravительственная типография «Азербайджан», 1920; переиздание: Bakı: «Нагыл еви», 2011.

38. Azerbajdzhaneskaya Demokraticheskaya Respublika (1918-1920). Armiya. (Dokumenty i materialy). Bakı: «Azerbaidžan», 1998.

39. Azerbajdzhaneskaya Demokraticheskaya Respublika (1918-1920). Vneshnjaia politika. (Dokumenty i materialy). Bakı: «Azerbaidžan», 1998.

40. Azerbajdzhaneskaya Demokraticheskaya Respublika (1918-1920). Zakonodatelnye akty. (Sbornik dokumentov). Bakı: «Azerbaidžan», 1998.

41. Azerbajdzhaneskaya Demokraticheskaya Respublika (1918-1920). Parlament. (Stenograficheskie otchety). Bakı: «Azerbaidžan», 1998.

42. Azerbajdzhaneskaya Demokraticheskaya Respublika. (Sbornik statей, posvyashchennyy 90-letiju Pervoy respubliki). Moscow: "SALAM press", 2008.


43. Azerbajdzhaneskaya Respublika. Dokumenty i materialy. 1918-1920. Pod redakciyey Dž.B.Gulieva. Bakı: «Elm», 1998.

44. Vestnik Pravitel'stva Azerbajdzhaneskoy Respubliki. (1919-1920).


45. Memorandum, pred'yavlennyy naходящимся в Константинополе почетным представителям держав Антанты, членом Правительства Азербайджанской Республики, чрезвычайным Министром-Посланником при правительствах Ближневосточной Порты, Армении и Грузии Али-Марданом Топчибашевым (ноябрь 1918 г.). Bakı: «Azerbaidžan», 1993.

46. Projekt polozheniya o zemskikh uchrezhdeniyakh v Azerbajdzhaneskoy Respublike. Bakı: Pravit. tip. gaz. «Azerbaidžan», 1919.


47. Sobranie uzakoneniij i rasporyazhenij pravitel'stva Azerbajdzhaneskoy Respubliki. 15 noyabrya 1919, № 1.




Əqdnamə




Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı



Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarəti (3 dildə)



Azərbaycan Cümhuriyyəti hökuməti daxiliyyə naziri




Azərbaycan Cümhuriyyətinin Ədliyyə Nazarəti



250 manathig




50 manatlıq poçt markası



Əli Kərimovun xarici pasportu



Azərbaycan Hökuməti- Cümhuriyyəsi Dərsəadət (İstanbul) konsolosxanası



Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan rəisinə İran konsulluğundan məktub